



BİNƏQƏDİ

Binəqədi rayonu 2013-cü ili uğurlu nəticələrlə başa vurmuşdur

№07 (51) | 21 fevral 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Azərbaycan Prezidenti Monako Knyazı ilə görüşmüşdür



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşmüşdür.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan II Albert Prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırlamışdır. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə etmişdir.

Dövlətimizin başçısı Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını demişdir. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ruslan Auşev «Dostluq» ordeni ilə təltif edilmişdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul etmişdir.

Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlətimizin başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan «Dostluq» ordeni ilə təltif olunduğunu bildirmiş və ordeni ona təqdim etmişdir.

Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşev ona Azərbaycanın yüksək dövlət mükafatlarından olan «Dostluq» ordenini təqdim olunmasından böyük qürur hissi keçirdiyini demişdir. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yad etmişdir. Ruslan Auşev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin də ondan təəssürat yaratdığını bildirmişdir.

Avropanın ən möhtəşəm idman arenalarından biri

Birinci Avropa Oyunlarına hazırlıq prosesi uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 17-də Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

Son illər ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsədüfi deyildir ki, Beynəlxalq Olimpiya Hərəkətinin fəal üzvlərindən olan Azərbaycanda tikilən Olimpiya-idman komplekslərinin sayı 40-ə ötür. Mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasında görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Təməli 2009-cu ilin avqustunda dövlətimizin başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzvüdür.

Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verərək bildirmişdir ki, kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturmaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, doping nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.



Dövlət başçısına məlumat verilməmişdir ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəra

itlə tanış olmuşlar. Dövlətimizin başçısı və xanımı burada gimnastların məşq prosesini izləmişlər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılmışdır.

Qeyd edilmişdir ki, Avropa Gimnastika İttifaqının prezidenti də arenada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqının və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir. Hazırda burada bədii gimnastika və kişilər arasında idman

gimnastikası, batut, akrobatika, tamblinq üzrə yığma komandalar məşq edirlər. Arenada, eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi məşqçi kursları keçirilir. Son iki ayda təlim-məşq hazırlığını Türkiyədən, Qazaxıstandan, Latviyadan, Meksikadan və Macarıstandan olan qadın gimnastlar keçmişlər. Kanada, Çexiya, Yunanıstan və Finlandiyadan da qadın gimnastların yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.

Dövlətimizin başçısına və xanımına milli komandanın forması təqdim olunmuşdur.

Azərbaycan insan hüquqları və demokratik dəyərlərə həmişə sadıqdır

ABŞ-da ölkəmizlə bağlı rəsmi sənəd qəbul edilib

ABŞ-ın Yuta ştatının qanunvericilik orqanının hər iki palatası tərəfindən Azərbaycan xalqının və Prezident İlham Əliyevin tarixi nailiyyətlərini təqdim edən rəsmi bəyannamə qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, bəyannamə sənədinin həmmüəlliflərindən olan senator Cin Devis tərəfindən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib. Səfir E.Süleymanov öz növbəsində hər iki palata mənsublarına, eləcə də bəyannamənin həmmüəlliflərinə dərin təşəkkürünü bildirib, bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möh-

kəm zəmin olacağına əminliyini ifadə edib.

Senator Cin Devis Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu bildirib, gənc dövlət olmasına baxmayaraq, ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu qeyd edib. Daha sonra o, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Bəyannamə təqdim edildikdən sonra Azərbaycanlı diplomat Konqresin Nümayəndələr Palatasında çıxış üçün dəvət edilib. Çıxışı zamanı o, ölkəmizin müstəqilliyini əldə etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyini söyləyib, Azərbaycanın amerikalı hərbiçilərlə çiyin-çiyinə dünyanın



müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar edilməsində iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, sözügedən bəyannamədə Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən ölkəmizin

türk dünyası və müsəlman Şərqində ilk demokratik dövlətçilik ənənələrinə malik olan dövlət olduğu göstərilir, habelə Azərbaycanın qadınların seçki hüququnu tanıyan ilk dövlətlərdən olduğu qeyd edilir. Bəyannamədə xüsusilə

vurğulanır ki, ABŞ və Azərbaycan demokratiya, insan hüquqları və universal azadlıqlarla bağlı eyni dəyərləri bölüşürlər.

Yuta Ştatının qanunvericilik orqanının hər iki palatası tərəfindən qəbul edilən Bəyannamə Senat Prezidenti Vayn Niderhauzer, Nümayəndələr Palatasının Spikeri Rebeka Lokhart, Senator Cin Devis və Konqresmen Lin Heminquey tərəfindən imzalanıb.

Xatırladaq ki, senator Cin Devis və Konqresmen Lin Heminquey 2013-cü ilin may ayında Bakıda keçirilən ABŞ-Azərbaycan Forumu zamanı ABŞ nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olublar.

• AKTUAL

2



Azərbaycan musiqisinin sədaları dünyanın ən mötəbər səhnələrindən gəlir

• CƏMIYYƏT

5



Nəsillərdən nəsillərə...

• SƏHIYYƏ

6



Əhalinin kütləvi tibbi müayinəsinə başlanıldı

• ANIM

6



Sərgərdan ruhların harayı

Binəqədi rayonu 2013-cü ili uğurlu nəticələrlə başa vurmuşdur



Əvvəlki səh. 3-də

Qeyd edilmişdir ki, hesabat ilində Prezident İlham Əliyevin Binəqədi rayonu na 4 dəfə səfər etməsi rayon rəhbərliyi qarşısında daha böyük öhdəliklər qoymuşdur. Ötən il aprelin 22-də ölkə başçısının imzaladığı sərəncama əsasən, müvafiq dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat məbləğində vəsait ayrılmışdır.

Hesabat dövründə rayonda məhəllədaxili ərazilərdə qanunsuz olaraq zəbt edilmiş sahələrin yerində ictimai zonalar, məhəllədaxili parklar salınmış, uşaq meydançaları quraşdırılmış, söhbətqahlar inşa edilmişdir. Rayonun 28 May qəsəbəsində abadlıq işlərinə başlanılmış, habelə Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət evinin yenidən qurulması layihəsinin tərtibatı işləri tamamlanaraq təmir-bərpa işlərinə başlanılmışdır.

2013-cü ildə 9-cu mikrorayon ərazisində yerləşən məscidin inşası davam etdirilmiş, həmin ərazidəki yolun genişləndirilməsi məqsədilə ilkin mərhələ işlərinə başlanılmışdır. İl ərzində mikrorayonlarda özbaşına yerləşdirilmiş qarajlar götürülərək yerində müasir memarlıq-estetik tələblərə uyğun nümunəvi məhəllələr yaradılmış, həmin ərazilərdə abadlaşdırma və yaşı-

rayon əhalisinin qaz təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə yeni kompleks transformator məntəqələri və müasir tipli elektron sayqaclar quraşdırılmışdır.

Hesabat ilində əhalinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda 3492 metr yeni istilik xətləri çəkilmiş, dayaqlar bərpa edilmiş, 7 ədəd müasir tipli qazanxana tikilmişdir. Bu, 88 yaşayış binasının istiliklə təmin olunmasına imkan yaradacaqdır. Daha 2 ədəd qazanxananın yaxın gələcəkdə modernləşdirilməsi nəzərdə tutulmuşdur. Bu sahədə mövcud problemlərin həlli bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məruzəsində qeyd etmişdir ki, ötən il respublikada ilk dəfə olaraq Binəqədi rayonunda 1 saylı SİÖD-də Mənzil Mülkiyyətçiləri Müstəqil Birliyi yaradılıb. Hazırda 2 saylı SİÖD ərazisində yeni idarəetmə üsuluna keçid istiqamətində sistemativ iş gedir. Yeni idarəetmə formaları ilə bağlı rayon sakinlərinin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Energetika Nazirliyinin, habelə bir sıra qeyri-hökumət təşkilatlarının dəstəyi ilə Mənzil İdarəçiliyi Resurs İnforma-

ları təşkil edilmiş, sakinlərin müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası üçün "Tədbirlər Planı" təsdiq olunmuş, aidiyyəti qurumlara göndərilərək icrası nəzərdə saxlanılmışdır.

Ötən il vətəndaşlardan ümumilikdə 5958 müraciət daxil olmuşdur və bu, 2012-ci ilə müqayisədə 1577 vahid və ya 36 faiz çoxdur. Müraciətlərin 4774-ü ərizə, 1177-si şikayət olmuş, şikayətlər 2012-ci ilə müqayisədə 379 vahid və ya 24,5 faiz azalmışdır. Şikayətlərin azalması rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərlə izah edilir.

2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 5012 vətəndaş, o cümlədən RİH başçısı tərəfindən 412 vətəndaş qəbul edilmiş və onların müraciətlərinin müsbət həlli istiqamətində qanunauyğun tədbirlər görülmüşdür. Ötən il 24 Şura iclası keçirilmiş və 49 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı RİH tərəfindən mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Qeyd olunmuşdur ki, hesabat dövründə Azərbaycan da ictimai-siyasi proseslərdə müsbət istiqamətdə getmiş, respublikamız prezident seçkilərini ən yüksək şəkildə təşkil etməklə növbəti demokratiya imtahanından uğurla çıxmışdır. Binəqədi rayonunun sakinləri də bu

nub saxlanması, inkişafı və təbliği istiqamətində müvafiq işlər görülmüş, əlamətdar günlər qeyd edilmişdir. Bundan başqa, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, siyasi partiyalar və dini qurumlarla, təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin



koordinasiyası rayon icra hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur.

Məruzədə bildirilmişdir ki, Binəqədi rayonunda 16 siyasi partiyanın rayon təşkilatının qeydə alınmasına baxmayaraq, onlardan heç də hamısı fəaliyyət göstərmir. Bəzi siyasi partiyalar mövcud olsalar da, onlar məhdud sayda sosial bazaya malikdirlər. Rayon icra hakimiyyəti 14 mindən artıq üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, əhali arasında ideoloji işin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmişdir. Bu məqsədlə «Ümummilli lider Heydər Əliyev və azərbaycanlıq ideologiyası», «Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu», «Azərbaycan azərbaycanlıyam» və s. mövzularda «dəyirmi masa»lar, konfrans və toplantılar təşkil edilmişdir.

Hesabat dövründə kütləvi informasiya vasitələri ilə sıx münasibətlər qurulmuş, müxtəlif tədbirlər, rayon da həyata keçirilən abadlıq-quruculuq işlərinin işıqlandırılaraq ictimaiyyətə çatdırılması təmin edilmişdir. Rayon icra hakimiyyətinin rəsmi internet saytında yerləşdirilmiş məlumatlar da mütəmadi

olaraq yenilənmişdir.

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən idarə, təşkilat, xidmət sahələrində reklam və elanlarda yalnız dövlət dilinin işlənilməsinin təmin etmək məqsədilə 2013-cü il 11 iyul tarixdə müvafiq əmr imzalanmışdır. Bu məqsədlə xüsusi komissiyalar yaradılaraq monitorinqlər keçirilmiş, nəticədə 352 qüsurlu hal aşkar olunmuş, 246 reklam lövhəsi ləğv edilmişdir.

Binəqədi rayon məktəblərinin məzunları, həmişə olduğu kimi, 2012-2013-cü tədris ilində də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmişlər. Məzunlardan 72 nəfəri 600-dən çox bal toplamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Binəqədi rayonunun 8 təhsil işçisi "Ən yaxşı müəllim" fəxri adına layiq görülmüşdür. Son statistikaya görə, 73 nəfər Binəqədi gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil alır.

cam verilmişdir.

Məruzədə bildirilmişdir ki, "İKT ili" çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının əmrinə əsasən, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq, RİH başçısı Aparatının vəzifəli şəxslərinin rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri ilə keçirdikləri görüşlər zamanı aşağıdakı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir:

– idarə, müəssisə və təşkilatların yerləşdikləri inzibati binaların giriş hissələrində rəhbər vəzifəli şəxslərin qəbul günlərinin və saatlarının qrafiki yerləşdirilməmişdir;

– vətəndaşların lazımı informasiya əldə etmələri üçün məlumat lövhələri quraşdırılmamışdır;

– idarə, müəssisə və təşkilatlarda vətəndaşları qarşılayaraq onlara izahat verən, aidiyyəti üzrə yönəldən növbəçilər olmamışdır;

– inzibati binaların həm fasadları, həm də daxili hissələrin təmir olunmaması, işçilərin normal və səmərəli fəaliyyəti üçün lazımı şərait

idarə, müəssisə və təşkilatların yerləşdikləri inzibati binaların giriş hissələrində rəhbər vəzifəli şəxslərin qəbul günlərinin və saatlarının qrafiki yerləşdirilməmişdir;

– vətəndaşların lazımı informasiya əldə etmələri üçün məlumat lövhələri quraşdırılmamışdır;

– idarə, müəssisə və təşkilatlarda vətəndaşları qarşılayaraq onlara izahat verən, aidiyyəti üzrə yönəldən növbəçilər olmamışdır;

– inzibati binaların həm fasadları, həm də daxili hissələrin təmir olunmaması, işçilərin normal və səmərəli fəaliyyəti üçün lazımı şərait



laşdırma işləri aparılmışdır. Mikrorayonların ərazisində abad məhəllələr yaradılmış, 16 ədəd kiçik park salınmış, yeni işıq dirəkləri quraşdırılmışdır. Bütün bunlarla yanaşı, mikrorayonların ərazisində su və kanalizasiya xətlərində cari təmir işləri aparılmış, 104 binanın zirzəmisini təmir edilmişdir. Ötən il Binəqədi Qaz-İstismar Sahəsinin podratçı təşkilatları tərəfindən

siya Mərkəzi yaradılmışdır. Həmin mərkəz 9-cu mikrorayonda – H.Babaşov küçəsində səyyar ofislə təmin edilmişdir.

2013-cü ildə rayon sakinlərinin müraciətlərinə və problemlərinə də xüsusi diqqət yetirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbul-

seçkilərdə əməli fəaliyyətə və real nəticələrə səs vermişlər. 2013-cü ildə Azərbaycanda keçirilmiş çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar respublikamızı dünyaya tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qoru-

Qeyd edilmişdir ki, 2013-cü ildə gənclərlə iş sahəsində fəaliyyət daha da genişləndiriləcəkdir. Ölkədə əsas ümumili lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin son 10 ildə uğurla davam etdirilməsi nəticəsində hazırda dövlət qulluğunda işə qəbul olunanların 81 faizini gənclər təşkil edir. Gənclərin peşəkar və intellektual səviyyədə, torpağa, Vətəna bağlılığı, yüksək insani keyfiyyətlər rəhbərliyi və xidmətlərinin istifadəsinə daha da genişləndirilməsi və rayonun bütün ərazisində əhatə etməsi nəzərdə tutulur.

Hesabat dövründə qanunsuz tikililərin, torpaqları zəbt etmə hallarının qarşısının alınması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmələrdə 26 şəxsə qarşı iddia qaldırılmış və qanunsuz tikililərin dayandırılması barədə 26 iş üzrə qərar qəbul edilmişdir. Bununla əlaqədar vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi, habelə korrupsiya iddiası ilə 46 şikayət olmuşdur. Aparılmış araşdırmanın nəticəsi olaraq, 19 hal üzrə vətəndaşlara hüquq və vəzifələri izah edilməklə, onların qərəzli şikayət etdikləri bildirilmiş, 27 hal üzrə şikayətlərdə göstərilənlər təsdiqini tapmışdır. Eyni zamanda, vətəndaşların mənzil-məişət problemləri ilə əlaqədar 190 müraciəti araşdırılmış, 92 müraciət üzrə qanunvericiliyin tələbləri izah edilmiş, 98 ailənin mənzil növbəsinə götürülməsi barədə sərən-

Forma üzrə arayışların verilməsi üçün müraciət edilirdi. Bu reallıq nəzərə alınaraq, vətəndaşlara müvafiq arayışların verilməsi məqsədilə texniki baza yaradılmış, 2013-cü ilin dekabr ayından Binəqədi rayonunun pilot ərazi olaraq seçilmiş Resulzadə qəsəbəsində, habelə 8-ci və 9-cu mikrorayonların ərazilərində sakinlərə elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. Yaxın gələcəkdə bu xidmətlərin coğrafiyasının daha da genişləndirilməsi və rayonun bütün ərazisində əhatə etməsi nəzərdə tutulur.

Binəqədi RİH başçısının 2012-ci il 11 dekabr 249 nömrəli sərəncamı əsasında «Sakinlərin Müraciət Xidməti – 1646»-nin (SMX – 1646) yaradılmasına başlanılmış, 2013-cü il 6 fevralında yeni xidmət sakinlərin istifadəsinə verilmişdir. Ötən ilin sonunadək SMX üzrə xidmət səviyyəsi 97,2 faiz, icra səviyyəsi 96,9 faiz təşkil etmişdir. Azərbaycanda internet xidmətlərinin geniş yayılaraq cəmiyyət həyatına dərinləşməsi nüfuz etdiyi, ölkə əhalisinin 70 faizindən çoxunun internet istifadəçisi olduğu nəzərə alınaraq, yeni xidmətin elektron saytı da yaradılmışdır. SMX-nin fəaliyyəti və İKT sahəsində görülən mühüm işlərə görə, Binəqədi RİH "İlin yerli icra hakimiyyəti" nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi

yaradılmamışdır;

– işçilər tərəfindən istifadə olunan kompüter və texniki avadanlıqlar müasir standartlar səviyyəsində olmamışdır;

– əməkdaşların özlərini təqdim etmələri və subordinasiya qaydalarını gözləmələri qənaətbəxş səviyyədə olmamışdır;

– əməkdaşlar tərəfindən vətəndaşların qəbulu və onlara müvafiq xidmət göstərilməsi üçün lazımı səviyyədə təşkil edilmişdir.

Gələcəkdə təkrarlanmaması üçün qeyd olunan nöqsanlar idarə və müəssisələrin kollektivlərində geniş müzakirə edilmiş, qısa müddətdə aradan qaldırılması, nəticələri barədə icra hakimiyyətinin məlumatlandırılması tapşırığı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin müvafiq bəndinə uyğun olaraq, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə aparılmış müəssisə rəhbərləri zamanı məktəb yeməxanalarında bir sıra uyğunsuzluqların olması müəyyən edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yeməxanalarda qidalər şagirdlərin sayı ilə uyğunluq təşkil etmir, qiymətlər bazar qiymətlərindən yüksəkdir, yeməxananın satıcısı ömək müqaviləsi və sağlamlıq haqqında arayışı olmadan fəaliyyət göstərir.

Davamı səh. 5-də

Binəqədi rayonu 2013-cü ili uğurlu nəticələrlə başa vurmuşdur

Əvvəlki səh. 4-də

Məruzədə yaxın gələcəkdə həllivacib məsələlərə də toxunulmuşdur. Bildirilmişdir ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuş Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki çoxmərtəbəli yaşayış evlərinin qızdırılması üçün istilik sistemlərinin bərpasına; Dərnəgül yaşayış sahəsində yerləşən qəzalılıq yataqxana binalarında məskunlaşmış 1000-ə yaxın məcburi köçkünün hissə-hissə köçürülməsinə; neftlə çirklənmiş torpaqların təmizlənməsi və rekultivasiyasına; atmosferi çirkləndirən köhnə texnologiyalardan istifadə edən müəssisələrin modernləşdirilməsinə; Biləcəri qəsəbəsində əvvəllər dəmir yolunun balansında olmuş çoxmərtəbəli yaşayış binalarının girişlərinin, dam örtüklərinin, zirzəmilərindəki su, kanalizasiya və istilik xətlərinin təmirinə; çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləndirilməsi və müasirləşdirilməsinə; qəsəbə və məhəllədaxili yolların asfaltlanması və işıqlandırılmasına, şimal istiqamətindən Bakı şəhərinə daxil olan iri-tonnalı yük maşınlarının cənub istiqamətinə - Lökbatan tərəfə keçidini təmin etməklə tıxacların yaranmasının qar-



şısının alınmasına; rayonu qəsəbələrində su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılmasına; yüz il bundan əvvəl məskunlaşmış (2005-ci ildə qəsəbələri əhatə edən mədən əraziləri saziş əsasında işlənməyə verilməyən, yaşayış məntəqələrinin

torpaqlarının əsas hissəsi də saziş ərazisinə daxil edilmiş və bununla bağlı hazırda çoxsaylı problemlər yaranmışdır) əhaliyə məxsus evlərin sənədləşdirilərək qeydiyyatına alınmasına; yeni inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının istismara qəbuluna

və burada yaşayan vətəndaşların mənzillərinin sənədləşdirilərək qeydiyyatına alınmasına; rayonu kənd və qəsəbələrində müxtəlif vaxtlarda inşa edilmiş, lakin sənədləşdirilməmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsinə baxılmasına; Bakı şəhərinin

ərazisində fəaliyyət göstərən bələdiyyələrə məxsus torpaqlara mülkiyyəti təsdiq edən sənədlərin verilməsinə ehtiyac vardır. Bildirilmişdir ki, qarşıda duran vəzifələrin yerinə yetirilməsi məqsədi ilə hazırlanmış "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda əhalini narahat edən bu və digər problemlərin həlli nəzərdə tutulmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan dövləti dünyada balanslaşdırılmış xarici siyasəti, qətiyyətli sözü və mövqeyi ilə tanınır: «Artıq beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyimiz səmimiyyət və etimad siyasəti kateqoriyaya çevrilmişdir. Prezident İlham Əliyevin sözləri ilə ifadə etsək, «Sözlümüzün imzamız qədər qüvvəsi var». 22 ildir ki, müstəqil ölkəmizin vətəndaşları kimi yaşayırdıq. Dünyada yaşanan böhranlara baxmayaraq, Azərbaycan uğurlu inkişaf edir, inamla irəliləyir, doğru gedir. Unutmamalıyıq ki, unikal layihələrin çoxu hələ debüt mərhələsindədir. XXI əsrdə yeni Azərbaycanın memarı rolunda çıxış edən cənab Prezidentin başladığı böyük işlərin məntiqli sonluğa çatdırılmasına vaxt lazımdır. Ölkəmizin qarşısında əsas

prioritet məsələ ərazi bütövlüyümüzün bərpasıdır. Bu strateji hədəf müəyyən vaxt aparsa belə, bütün cəmiyyət, xüsusilə gənc nəsəl bu müqəddəs amalla yaşamaqdadır. Azərbaycan xalqı öz taleyinin sahibidir və heç vaxt tarixdə bu qədər güclü olmamışdır.

Qarşıda bizi daha da güclənən Azərbaycan gözləyir. 2014-cü ildə Binəqədi rayonu hər bir sakini dövlət başçısının rəhbərliyi altında qazanalın uğurları öz həyatında daha qabarıq hiss edəcək, hakimiyyətin yüksəliş və tərəqqi kursunu dəstəkləyəcəkdir».

Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsindən sonra RİH başçısının müavini Aygün Əliyeva və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanması İnstitutunun rektoru Aşof Zamanov çıxış etmişlər.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş fəaliyyətinin məsul əməkdaşı Tağı Tağıyev çıxışında Binəqədidə görülən işləri yüksək qiymətləndirmiş, əhalinin şikayət və müraciətlərinə xüsusi diqqətə yanaşıldığını demişdir: «Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov «Sakinlərin Müraciət Xidməti-1646»nın Bakı rayonları arasında ilk dəfə Binəqədidə yaradıldığını dedi. Amma mən deyirəm

ki, bu xidmət növü Azərbaycanda mövcud olan bütün rayonlar içərisində ilk dəfə Binəqədidə yaradılıb. Bu xidmət sakinlərin şikayətlərinin operativ həllində əhəmiyyətli rol oynayır. Qazanılmış bu uğurlara görə bütün binəqədiləri təbrik edir, rayon rəhbərliyinə gələcək işində uğurlar arzulayıram».

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlilə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlardan danışmış, Binəqədi rayonunun son illərdə sürətli inkişaf yolu keçdiyini vurğulamışdır.

Sonra iclasın qərar layihəsi oxunmuş və ölkə Prezidentinə müraciət qəbul olunmuşdur.

Tədbirdə media ilə sıx əməkdaşlığa görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və KİVDİF-nin xüsusi mükafatı təqdim edilmişdir. Sonda KİVDİF və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən «Binəqədi rayonunun sosial-iqtisadi inkişafı» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Nəsillərdən nəsillərə...

“Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir

ESMİRA ORUCOVA

Fevralın 19-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirildi. Tədbirdə AQUPDK-nın sədr müavini Aynur Sofiyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov, Binəqədi rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, psixoloq Narinc Rüstəmov, din xadimi Musa İbrahimov, rayon ərazisində fəaliyyət göstərən təşkilatların, eləcə də yaşlı və gənc nəsillərin nümayəndələri iştirak etdilər.



Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva iştirakçıları salamladıqdan sonra ailə siyasətinin dəstəklənməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yeniyyətlərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda təbliğ olunması, gənclərin ailə həyatına hazırlığı istiqamətində aparılan maarifləndirici kampaniyaların əhəmiyyətindən söhbət açdı. Hər bir xalqın inkişafında, öz dövlətçiliyini, milli-mənəvi dəyərlərini qoruyub saxlamasında ailə institutunun mühüm yeri olduğunu deyən RİH başçısının müavini tarixən ölkəmizdə ailənin yüksək mədəni dəyərlərin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rolundan danışdı. Bu sahədə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edən Aygün Əliyeva ailə dəyərlərini qorumaq və onu möhkəm təməllər üzərində formalaşdırmaq baxımından

yaşlı nəslin əldə etdiyi sosial təcrübədən gənclərin faydalanmasının vacibliyini vurğuladı. O, respublikamızda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinin məhz ailə siyasəti olduğunu deyərək bildirdi ki, ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük önəm verilir, bu sahədə mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür, problemlərin normativ-hüquqi tənzimlənməsi prioritet vəzifə kimi götürülür.

AQUPDK-nın sədr müavini Aynur Sofiyeva çıxışında yaşlı və gənc nəsillər arasında dialoqun vacibliyini vurğulayaraq qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac olduğunu diqqətə çatdırdı. Sədr müavini ailə dəyərlərindən, ailədaxili və nəsillərə münasibətlərdə yaşlı nəsələ hörmət, hörmət hissələri, uşaqlara sevgi və diqqətin vacibliyini istiqamətində komitənin gördüyü işlər ba-

rəsində ətraflı məlumat verdi. “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbirlərin bundan əvvəl Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai, Sabuncu və Pirallahıda keçirildiyini bildiren Aynur Sofiyeva budəfəki tədbirin təşkilində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovə minnətdarlığını bildirdi.

Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, gənclərin vətənpərvər ruhda yetişməsinə və genofondumuzun möhkəmlənməsinə xidmət edir.

Tavat İsmayılova “Möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin əhəmiyyəti”, Narinc Rüstəmov “Sağlam həyat tərzi, qarşılıqlı hörmət

və ehtiram fiziki və psixoloji baxımdan sağlam ailənin təminatçısıdır”, Musa İbrahimov isə “Ailə münasibətlərində milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği” mövzusunda danışırdılar.

54 illik birgə həyatlarından danışan Dünyamalı və Həmayıl Vəliyevlər ailənin qorunub saxlanmasında yaşlı nəslin təcrübəsinin vacib olduğunu diqqətə çatdırdılar, gənc ailələrə dəyərli tövsiyələr verdilər.

Gənc ailə - Vasif və Rəvanə Abdullayevlər isə milli-mənəvi dəyərlərin saxlanması istiqamətində belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Sonra mövzu üzrə fikir mübadiləsi aparıldı, təkliflər verildi. Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən uzunömürlü və gənc ailələrə hədiyyələr təqdim olundu.

Əhalinin kütləvi tibbi müayinəsinə başlandı

MAIL AĞAXANOV

Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramların başlıca istiqamətləri tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin daha dolğun təşkilidir.

Ölkə başçısının 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına Binəqədi rayonunda da uğurla başlanılıb. Müayinələrin ilk günündə rayon ərazisində fəaliyyət göstərən 25-dən çox tibbi müəssisəyə xeyli sayda vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən müayinələrdən yararlanmışdır. Sakinlər həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, o

cümlədən ultrasəs müayinələrindən keçmişlər. Xəstəliyi aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunmuşlar.

Binəqədi Rayon İcra Hakimiyyətində ölkə Prezidentinin tapşırığının icrası ilə bağlı tədbirlər planı hazırlanmış, komissiya və işçi qrup yaradılmışdır. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir. Dövlətimizin başçısının tapşırığına əsasən, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Binəqədi rayonu 10 saylı şəhər poliklinikasının baş həkimi Aşura Şirinova bizimlə söhbətində bildirdi ki, dövlət poliklinikalarında tibbi müayinə pulsuz həyata keçirilir. Cənab Prezidentin

müvafiq tapşırığına əsasən vətəndaşların icbari tibbi müayinədən keçirilməsi ilə bağlı bizzə də bu işlərə başlanılıb. Artıq dənədən başlayaraq poliklinikaların qeydiyyatında olan sakinlərdən 31 nəfər pulsuz icbari müayinədən keçib. Eyni zamanda, növbəlik sistemində əsasən idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşqara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Rayonun Biləcəri qəsəbəsindəki 15 saylı şəhər poliklinikasının baş həkimi Rəuf Sadıxov isə dedi ki, 2 gün ərzində 150-yə yaxın vətəndaş pulsuz müayinədən keçib. Bu proses may ayının 1-nə kimi davam edəcək.

Binəqədi qəsəbəsində yerləşən 35 saylı şəhər poliklinikasında da bu günlər qələbəlikdir. Qısa müddətdə 300 nəfərə yaxın rayon sakini müayinədən keçib.

7-ci mikrorayondakı 25 saylı şəhər poliklinikasına müraciət edən Binəqədi qəsəbə sakini Tamara Xəlilova bildirdi ki, belə bir aksiyanın təşkil olunması bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir.

Müayinə olunmuş digər rayon sakini - Cəmilə Cəfərova da dövlətimizin başçısının bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını dedi. O, vətəndaşlara pulsuz müayinə olunmaq imkanını yaratdığı üçün minnətdarlığını bildirdi: “54 yaşım var, indiyə qədər bilməmişəm ki, “zob”um var. İndi aydın oldu ki, təcili müalicə olunmalıyam”.



son səhifə

→ iqtisadiyyat

Əsaslı xərclərə ayrılan vəsaitin həcmi artırılır

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı əməliyyat işlərinə 50 milyon ABŞ dolları, əsaslı xərclərə isə 250 milyon dollar sərf olunmuşdur.

"Bp-Azərbaycan" şirkətindən bildirmişlər ki, 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərə başlanması ilə əlaqədar 1 milyard 250 milyon dollaradək artacaqdır.

Ötən il ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 13,4 milyon

kubmetr qaz və ya gündə 81 min 600 barel neft ekvivalenti olmuşdur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp – 28,8 faiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – 16,7 faiz, "Statoyl" – 15,5 faiz, "LUKOyl" – 10 faiz, NİKO – 10 faiz, "Total" – 10 faiz, TPAO – 9 faiz.

CQBK-nın iki operatoru var – bp şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, "Statoyl" şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur.



Tikinti materiallarının istehsalında artım qeydə alınıb

Cari ilin yanvar ayında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulu-

nun 19,7 faizini təşkil etmiş, tikinti materiallarının istehsalında daha çox artım müşahidə edilmişdir.

Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunmuşdur.

ÜDM-də qeyri-neft sektorunun payı 53,8 faizə çatıb

2014-cü ilin yanvar ayında Azərbaycanda 4,4 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmiş, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 465,6 manat və ya 593,6 ABŞ dolları təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAC-a bildirmişlər ki, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 2,3 milyard manat və ya ÜDM-in 53,8 faizi qədər olmuşdur. Ümumi daxili məhsulun müvafiq olaraq 46,2 faizi neft-qaz

istehsalı və emalı sahələrinin payına düşmüş və 6 faiz azalmışdır.

Yanvar ayında ÜDM-in 50,1 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,8 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, habelə 5,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,1 faizi turizmin yerləşdirilməsi və ictimai işə, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 15,6 faizi sosial və digər xidmətlər sahəsində istehsal olunmuşdur. Məhsul və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil etmişdir.

→ xarici xəbərlər

Suriya məsələsi müzakirə olunub



Suriyada hökumət qüvvələri müxaliflərin Qalamon əyaləti və Hələb şəhərindəki mövqelərini yenidən hava zərbələrinə məruz qoyublar. Hava hücumları nəticəsində bir çox yaşayış və işə obyekt yerlə-yeksan olub. Ölənlər və yaralıların barədə dəqiq məlumat verilmir. Tərəflər arasında ən gərgin qarşıdurmalar Homs, Hama və Daraada qeydə alınıb.

ABŞ-ın dövlət katibi Con Kerri İndoneziya səfərini başa vuraraq Birləşmiş Ərəb Əmirliklərinə gəlib. O, Əbu-Dabidə ölkə rəsmiləri ilə görüşü zamanı Suriya ilə bağlı son hadisələri, xüsusilə də humanitar böhranı, hökumətin Cenevrə danışıqlarında konstruktiv şəkildə iştirakına hazır olmasını müzakirə edib.

Yunanıstanda qripdən ölənlərin sayı artır

İlin əvvəlindən Yunanıstanda H1N1 qrip virusundan ölənlərin sayı 40-a çatıb. Onlardan ikisi azyaşlıdır. Ümumilikdə, bu müddət ərzində 145 nəfər adçıqılən qrip virusu-

na yoluxub. Hazırda 59 nəfər xəstəxanaların reanimasiya şöbələrində müalicə olunur. Ötən il sözügedən virus 49 nəfərin həyatına son qoymuşdu.

Fırtına avtomobil istehsalına da ciddi zərbə vurub

Əlverişsiz hava Yaponiyada avtomobil istehsalına mənfi təsir edib. Toyota, Honda və Suzuki şirkətləri 9 zavodda istehsalı dayandırılıb. Buna səbəb təchizatçıların qar fırtınasına görə detalları vaxtında çatdırı-

bilməməsidir. Eyni zamanda hazır avtomobillərin sifarişçilərə göndərilməsi də ləngiyib. Qeyd edək ki, ölkədə qar fırtınası nəticəsində artıq 20 nəfər həlak olub, 1700 nəfər xəsarət alıb.

Merkel Yunanıstana əlavə yardım ayrılmasına qarşı çıxıb



Almaniya kansleri Angela Merkel Yunanıstana üçüncü maliyyə yardımının ayrılmasını istisna edib. O, maliyyə naziri Volfqanq Şoyblenin mayda Avropa Parlamentinə keçiriləcək seçkilərdə Yunanıstana yeni xilas paketinin ayrılması təklifinə qarşı çıxıb. "Der Spiegel" nəşrinin yazdığına görə,

Şoyble hesab edir ki, əlavə yardım ayrılmasa, radikal Yunanıstana seçkilərdə üstünlük əldə edəcək. Bu isə hökumət böhranı ilə nəticələnəcək. Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Olli Ren də seçkilərdən əvvəl Yunanıstana əlavə maliyyə yardımının ayrılmasına qarşı çıxıb.

Ağır xəstəliklərə səbəb olan sinə implantları



Fransada PIP şirkətinin istehsalı olan sinə implantları taxdırmış 30 min qadınlardan 17 mininin implantları çıxarılıb. Bu açıqlamanı Fransanın

Dərman və tibb məhsulları Agentliyi yayıb. Bəyanatda qeyd edilir ki, 13 min qadının implantları profilaktik məqsədlə çıxarılıb. Sökülən implantların təxminən yarısı keyfiyyətsiz olub. 3 min pasiyentdə arzuolunmaz nəticə, 74 qadında isə süd vəzi xəstəliyi aşkar edilmişdir.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Marsel məhkəməsinə araşdırmalara başlanılıb.

→ mədəniyyət

Fransa televiziyası Azərbaycan haqqında geniş veriliş yayımlayır

Fevralın 17-də Avropanın bir çox ölkələrində, o cümlədən Fransada yayımlanan "Arte" televiziyası kanalında Azərbaycan aşıq musiqisinə həsr olunan "Azərbaycan trubaduru" adlı veriliş yayımlanmışdır.

Verilişdə Azərbaycan şifahi xalq yaradıcılığının bariz nümunəsi olan aşıq sənətinin Fransada orta əsrlərdə geniş yayılan trubadurların ifalarını bənzərliyi, aşıqlar kimi trubadurların da ölkənin bütün bölgələrini gəzərək musiqi və mahnılar ifa etdikləri diqqətə çatdırılmışdır.

Proqramda, həmçinin, aşıq musiqisinin ölkəmizin bütün bölgələrində geniş yayılmasından, bir çox məclislərdə, xüsusilə toy mərasimlərində ifa edilməsindən, bu sənətlə kişilərlə yanaşı, qadınların da məşğul olmasından geniş söhbət açılmışdır.

Əsasən Azərbaycanın Gədəbəy rayonunda boya-baş çatan gənc sazəndə Nəmət Qasımlının ifaçılıq sənətidən bəhs edən verilişdə saz musiqisinin daha çox rayon və kəndlərdə ifa olunduğu, Kiçik Qafqaz sıra dağlarının qərbində yerləşən bölgələrdə saz sənətinin geniş yayıldığı qeyd edilmişdir. Həmçinin ölkəmizin cənubunda, Xəzər dənizinin sahilində yerləşən

Lənkəran toylarında da saz havalarına üstünlük verildiyi diqqətə çatdırılmışdır.

Verilişdə dünyəvi və tolerant bir ölkə kimi tanınan Azərbaycanda etnik qrupların, o cümlədən talışların dininin, dilinin, mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi qayğı göstərilməsindən, Lənkəranın tarixi diyarı kimi tanınmasından da söhbət açılmış, konkret faktlar diqqətə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, paytaxt Bakının mərkəzində "Azad qadın" abidəsinin ucaldırılması təsadüfi olmamışdır. Müsəlman ölkələrinin qadınları heç də Azərbaycandakı kimi azad və müstəqil deyilərlər.

Fransa tamaşaçılarına Bakının neft və qaz yataqları ilə zəngin olan Xəzər dənizinin sahilində yerləşdiyi, ölkənin əsas iqtisadi mərkəzi olduğu, son illər paytaxtımızda müasir üslubda, dünyanın heç bir yerində bənzəri olmayan yeni müasir binaların tikildiyi və paytaxtın simasının get-gedə tamamilə dəyişildiyi barədə məlumat verilmişdir.

Verilişdə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilən Azərbaycanın getdikcə müasirləşdiyi və Avropaya inteqrasiya etdiyi xatırlanmışdır.

→ maraqlı

"Falç" superkompüter



"IBM" şirkətinin mühəndisləri "Watson" superkompüterinə psixozanaliz əsaslarını öyrədirək onu yeni sahədə tətbiq etməyə başlamışlar.

"Twitter" və "Facebook" şəbəkələrindəki yazıları təhlil edən kompüter insanın şəxsiyyət tipini müəyyən edə bilər və hətta onun həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilər.

Bu halda kompüterin sosial şəbəkələrdəki akkauntun ünvanını bilməyə ehtiyac qalmır. Kompüter istifadəçinin

müəyyən şirkətə təqdim etdiyi məlumatlara əsaslanaraq onu müstəqil şəkildə aşkar edir. "IBM Watson"un gələcəyi "görmək" qabiliyyətindən marketoloqlar yararlanırlar. Məsələn, insan öz statusunu "evli"yə dəyişsə, bir ildən sonra sistem ona uşaq üçün məhsul və xidmətləri reklam etməyə başlayacaqdır.

"IBM" mütəxəssisləri sistem hazırlanmasına dörd ildən çox vaxt sərf etmişlər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir.

→ elan

Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyəti və «Şəhid ailələri» İctimai Birliyinin Binəqədi rayon şöbəsi tərəfindən Zaur Yusif oğlu Xəlilovun adına verilmiş əlillik kitabçası itdiyi üçün **etibarsız sayılır**.

Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi 298 sayılı kəpərlər evi-uşaq bağçasının müdiri

Muradova Nüşabə Abdulla qızının

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

ELAN



VÖEN:1002874841; H/h:AZ42ATAZ01200150450000140060; "Atabank"ASC
VÖEN:9900006651; M/h:AZ50NABZ0135010000000032944; SWIFT ATAZZ22

Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin
Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

"BİNƏQƏDİ" QƏZETİNƏ 2014-CÜ İL ÜÇÜN ABUNƏ KAMPANIYASI DAVAM EDİR

Azərbaycanın bütün şəhər və rayonlarında "Binəqədi" qəzetinin illik abunə haqqı (çatdırılma xərcləri daxil olmaqla) 20 manat 80 qəpik təşkil edir. Qəzetimizə abunə yazılmaq üçün abunə haqqını redaksiyamızın aşağıda göstərilən bank hesabına köçürməyiniz xahiş olunur.